

# Lider xalqa söykənəndə



(Əvvəli 1-ci səhifədə)

Qarabağ zəfəri təkcə Azərbaycan xalqına şərəf gətirən bir tarixi hadisə deyildi. Azərbaycan dünya xəritəsində kiçik görünür, lakin onun Cənubi Qafqazda və Avrasiyadakı mövqeyi, böyük və şərəfli tarixi həmişə Türk- İslam dünyasının əsas söz sahiblərindən biri olmasına şərait yaradır. 1918-ci ildə İslam aləmində ilk respublikanın qurucusu kimi şöhrət qazanan Azərbaycan 44 günlük savaşda da şərə qarşı mübarizənin, çağdaş müharibənin yeni modelini göstərdi. Müharibə Türkiyə, Pakistan və Azərbaycan mənəvi birliliyi timsalında İslam aləminə bir örnək oldu. Türk dövlətləri təşkilatının yaranmasını sürətləndirdi, qoşulmamaq hərəkatının üzvü olan dövlətlərin məzлum xalqlarına ümid verdi. Onların öz mənəvi güclərinə olan inamını möhkəmləndirdi. Və bütün dünyada haqqın, ədalətin qələbəsinə aparan yolu aydınlatdı. Bu yolun milli birlidən, vətəndaş həmrəyliyindən keçidiyini göstərdi. Zəfər bayramının bir nəticəsi də millətimizi sixintidən qurtarmaq, mənəvi aşınmadan xilas etmək oldu. Xalq öz gücünə və üstünlüyüնə inandı. Ziyalıların, sənət adamlarının yorğun ilhamları yenidən çağladı.

Müharibədən bir il əvvəl mən xalqımıza müraciətə "Savaş bitməyib hələ" deyirdim. O vaxt yazmışdım:

Oyan, siyrlə səbrindən vaxt gözləmir, vaxt uçur.  
Baxt quşu küsəyəndir, qorumasın baxt uçur.  
Bari indi sirkələn, indi ayılsın başın,  
Başlansın düşməninlə ölüm-dirim savaşın.

Zəfər bayramı günlərində isə "Qarabağa dönüş" poemasını yazdım.

Öz xalqının qələbəsini görmək hər bir qələm sahibinin xoşbəxtliyidir. Lakin, 30 illik işgal dövründə də biz heç vaxt Qarabağın azad olunmasına inamımızı itirmədik.

Bu gün Azərbaycan Prezidentinin Qarabağa səfərlərinə baxanda, onun təməlqoyma mərasimlərini izleyəndə mənə elə gəlir ki onun ürəyində özünü şəxsi ev tikən, mülk salan bir gənc ailə başçısının sevinci var. Uzun müddət evsizliyin acılarını yaşamış bir insan öz halal torpağında təməl qoyub, ev tikəndə, onu kərpic- kərpic ucaldında necə fərəhlənirsə, Prezident İlham Əliyev də Qarabağı o duyğu ilə dolanır və Qarabağın minnaldan təmizlənmiş, yolları çökilib başa çatmış, şəhərləri, kəndləri qurulub başa çatmış, gələcək gözəl günlərini elə bir həyacanla gözləyir. Şükür Zəngilana, Füzuliyyə, Şuşaya, Ağdamə bir neçə dəfə getmişik, xarici qonaqları aparmışık və düşmənin bütün alçaqlıqlarının şahidi olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin apardığı

böyük quruculuq işlərindən fərqliənməmiş. Ona görə də bu gün nə Ermənistanın fitnəkarlıqları, nə də qonşumuz İranın məkrli, ikiüzlü siyaseti bizim gələcəyə olan böyük inamımızı sarsıda bilməz.

Bayram münasibəti ilə millətimizi və ordu-muzu ürkədən təbrik edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Yazımı 1996-ci ildə yazılan və "Qarabağa dönüş" poemasının sonuna əlavə etdiyim bir şeirlə təmamlayıram. Bu şeir qələbə inamımızı heç vaxt itirmədiyimizin təsdiqididir.

...Görən, yenə Şuşanın bal dadırı havası,  
Tərtərin nəğməsinə, görən, kim qulaq asır?  
El gedəndən Həkəri necə boğur hırsını,  
Yazılı daşlarımız kimə verir dərsini?

Bizləri unutdumu, görən, Göyçə, Zəngəzur,  
Təbriz niyə danışmur, Ərdəbil niyə susur?  
Bu ehkəm dağlında qatmaqlar ki, aranı,  
Nə qədər vaxt gərəkdir sağaldaq bu yaranı?

...Hər sözün başı sual, hər sualın sonu qəm,  
Bu qəmələrin ardında qəmsiz səhər görülər.  
Deyirsən bitəcəkmi bu ağrilar?  
Deyirəm, hə, bitəcək!  
Ömrümüz o illərə yetəcəkmi?  
- Yetəcək!

Ovacığlı Şuşada düşmənlərin burnunu.  
Erməni kimdir türkün sindirə qırurunu?  
Bu da Qərbin fitvəsi, bu da bir sirdi olub,  
Yoxsa o bizi yensin?  
Hansi əsrə olub?

Bu köç geri döñəcək səfərdən döñən kimi,  
Dağlar da dikələcək ruhumuz dinən kimi!  
Qurulacaq Qarabağ əvvəlkindən daha şən,  
Bərdədən Göyçəyəcən.

Sağalacaq yaralar olsa nə qədər dərin,  
Belini dikəldəcək qocaman Xudafərin.

Ağdamın ağ damları,  
Qızılğül hasarları,  
Kəlbəcər yaylaqları,  
Alagöllər üstündə sazin coşan çağları,  
Hər bulağın üstündə uzanan məclisimiz,

İşqli dağınan işq saçan izimiz.  
Türbələr, qurbangahlar,  
Didərgin ruhlarımız  
Sərvətimiz, varımız,

On çadırkı obadan min evli kəndlərəcən,  
Kağız üstə yarımçıq çəkilmiş bəndlərəcən,  
İlxiların atından, sürüünün itinəcən  
Həkəri balığından,

Murovun südünəcən,  
Hər şey döñəcək geri,  
Tutacaq öz yerini!  
Elimiz unudacaq bu sıniq günlərini.

Dağlara ruh gələcək şikəstədən, muğamdan,  
Düşmənlərinə əlini üzəcəyəm yaxamdan.  
Millətim dikələcək qırx milyon, əlli milyon.  
Bu birləş mahnisini qıtələr eşidəcək.

Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə  
Əngalsız, maneəsiz yolların çəkiləcək!  
Sümüyə dirənibəsə əsarət biçaqları

Qapının ağızındadır, demək xoşbəxt çağları.  
Tarix qatarlarını saxlamaz öz yolundan  
Kiminsə hədələri, kiminsə ölçəyi.  
Azərbaycan içindən doğulur, diqqətlə bax,  
Xalqın ruhu bütövəsə, bütövdür gələcəyi!

Sabir RÜSTƏMXANLI,  
Xalq şairi